

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

Bakı şəhəri, _____ 201__-cü il

“Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki reqlament”in təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2013-cü il tarixli 18 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament” təsdiq edilsin.

2. Bu qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Baş Naziri

Artur Rasi-zadə

**“Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən
informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan
istifadə mexanizmi barədə”**

TEXNİKİ REQLAMENT

1. Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə” Texniki Reqlament (bundan sonra-Texniki Reqlament) “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2013-cü il tarixli, 18 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, həmçinin ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edən "Ünvan Reyestri İnformasiya Sistemi"nə (bundan sonra – ÜRİS) ünvan məlumatlarının daxil edilməsini və həmin məlumatlardan istifadə mexanizmini, informasiya resurslarının formalaşdırılmasını, uzlaşdırılmasını və istifadəsini, onun istismarına proqram-texniki dəstək göstərilməsini, eləcə də təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks proseduraları müəyyən edir.

1.2. Mərkəzləşdirilmiş informasiya sistemi olan ÜRİS Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2013-cü il tarixli, 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) ilə müəyyən edilmiş qaydada formalaşdırılan və istifadə edilən informasiya resurslarından, kommunikasiya avadanlığından, informasiyanın mühafizə vasitələrindən və ünvan təyin edən, emal edən, yeniləyən istifadəçinin avtomatlaşdırılmış işçi yerlərindən ibarətdir.

1.3. ÜRİS-in operatoru Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (bundan sonra-Operator).

1.4. ÜRİS vasitəsilə daşınmaz əmlak obyektləri üzrə aşağıdakı qaydada ünvanvermə işi aparılır:

1.4.1. Nəqliyyat infrastrukturu obyektinə verilmiş və ya dəyişdirilmiş adın daxil edilməsi;

1.4.2. Yaşayış, qeyri-yaşayış, torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin verilməsi və ya dəyişdirilməsi;

1.4.3. ÜRİS-ə qoşulacaq dövlət orqanlarının informasiya sistemlərinə yeni ünvan məlumatlarının ötürülməsi.

2. ÜRİS-in istismarı

2.1. ÜRİS-in istismarı aşağıdakı ardıcılıqla həyata keçirilir:

2.1.1. Ünvan məlumatlarının daxil edilməsi;

2.1.2. Ünvan məlumatlarının yoxlanılması (emalı), təsdiqi və yenilənməsi;

2.1.3. Ünvan məlumatlarının mübadiləsi;

2.1.4. ÜRİS-in informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi.

3. ÜRİS-ə ünvan məlumatlarının daxil edilməsi

3.1. ÜRİS-ə daşınmaz əmlak obyektləri barədə ünvan məlumatlarının daxil edilməsi Əsasnaməyə, "Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 dekabr 2012-ci il tarixli, 279 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturunu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları"na və "Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi" Azərbaycan Respublikasının AZS749-2013 Dövlət Standartına əsasən həyata keçirilir.

3.2. Daşınmaz əmlak obyektlərinin ünvan məlumatlarının ÜRİS-ə daxil edilməsi, təsdiqi və yenilənməsi ÜRİS-in operatoru tərəfindən həyata keçirilir.

3.3. ÜRİS-in informasiya resurslarının (məlumat bazaları istisna olunmaqla) strukturlarının inkişafına aid texniki tapşırıqlar, texniki işçi layihələr Əsasnaməyə və bu Texniki Reqlamentə uyğun hazırlanır, operator tərəfindən təsdiqlənir və tətbiq edilir.

3.4. Operator tərəfindən təyin edilən daxili səlahiyyət bölgüsünə uyğun olaraq, ÜRİS-in informasiya resurslarında daşınmaz əmlak obyektlərinin ünvanları barədə toplanılan məlumatlar ÜRİS-in ünvan təyin edən istifadəçisi tərəfindən avtomatlaşdırılmış iş yerlərində daxil edilir.

3.5. Operatorun ünvan təyin edən istifadəçisi ÜRİS-ə məlumatları daxil etmək, təsdiq etmək və ya yeniləmək üçün elektron imza ilə identifikasiya olunur.

3.6. Nəqliyyat infrastrukturu obyektlərinin (bundan sonra-NİO) adları yerli icra hakimiyyəti orqanlarının yazılı məlumatları əsasında Operator tərəfindən ÜRİS-ə daxil edilir.

3.7. ÜRİS-ə NİO adlarının daxil edilməsi və dəyişdirilməsi qaydası:

3.7.1. NİO-nun adını daxil etmək üçün ünvan reyestrini dəstəkləyən qrafiki bazadan xəritə üzərində onu əks etdirən coğrafi obyekt-xətt seçilir və açılmış dialoq pəncərəsində NİO-ya dair mətn məlumatları daxil edilir və yadda saxlanılır;

3.7.2. NİO-nun adının dəyişdirilməsi üçün müvafiq siyahıdan onun yerləşdiyi inzibati ərazi vahidinin adı və bu ərazi vahidinə aid olan NİO-ların siyahısından həmin NİO-nun adı seçilir, sonra düzəliş aparılır və dəyişiklik yadda saxlanılır;

3.7.3. NİO barədə daxil edilmiş məlumatlar yoxlanılır, onların doğruluğuna əmin olunduqda təsdiq edilir və sistemdə istifadə edilmək hüququna malik olur. Əks halda, həmin məlumatlar düzəldilmək üçün ünvan təyin edən istifadəçiyə qaytarılır. Bu halda köhnə məlumatlar öz qüvvəsini saxlayır.

3.8. ÜRİS-də çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin (onların tərkib hissələrinin), torpaq sahələrinin girişlərinə ünvanların təyin edilməsi və bazaya daxil edilməsi aşağıdakı qaydada həyata keçirilir:

3.8.1. Giriş ünvanının aid olduğu inzibati ərazi vahidi və NİO seçilir, xəritə üzərində ünvan verilən daşınmaz əmlak obyektinin hüdudları daxilində giriş ünvanı təyin edilir. Bu zaman giriş ünvanı ilə bağlı məkan məlumatları sistem tərəfindən avtomatik təyin edilir, uyğun mətn məlumatları isə müvafiq qaydada əl ilə daxil edilir;

3.8.2. Təyin edilmiş giriş ünvanına dair məlumatların düzgünlüyü yoxlanılaraq təsdiq edildikdən sonra o sistemdə istifadəyə yararlı olur. Əks halda məlumatlar redaktə edilmək üçün ünvan təyin edən istifadəçiyə qaytarılır;

3.8.3. Təsdiq edilmiş və artıq istifadədə olan giriş ünvanlarına dair məlumatlarda düzəliş edilməsi, ləğv edilməsi üçün onların aid olduqları ərazi vahidi, bağlandığı NİO, nömrəsinə görə və ya bilavasitə xəritə üzərində giriş ünvanı seçilir və müvafiq dəyişikliklər edilir. Edilmiş dəyişikliklər təsdiq edildikdən sonra qüvvəyə minir;

3.8.4. Daşınmaz əmlak obyektlərinin tərkib hissələrinin ünvan məlumatlarının ÜRİS-ə daxil edilməsi, mövcud məlumatların dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq ərazi vahidi, NİO və giriş ünvanı seçilir və açılmış dialoq pəncərəsində müvafiq məlumatlar əlavə edilir, dəyişdirilir və ya ləğv edilir. Dəyişikliklər təsdiq edildikdən sonra qüvvəyə minir.

3.9. Daşınmaz əmlak obyektlərinin giriş ünvanları eyni zamanda aid olduğu poçt ərazisinə də bağlanır.

4. Ünvan məlumatlarının yoxlanılması (emalı), təsdiqi və yenilənməsi

4.1. ÜRİS-ə daxil edilmiş məlumatların yoxlanılması (emalı) keyfiyyətə nəzarət qaydasında aparılır.

4.2. ÜRİS-də məlumatların yoxlanılması (emalı), təsdiqi qaydası:

4.2.1. ÜRİS-ə daxil edilmiş NİO-ların adlarının "Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi" Azərbaycan Respublikasının AZS749-2013 Dövlət Standartına uyğunluğu yoxlanılaraq təsdiq edilir;

4.2.2. ÜRİS-ə daşınmaz əmlak obyektlərinin ünvanları barədə daxil edilmiş məlumatların "Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi"

Azərbaycan Respublikasının AZS749-2013 Dövlət Standartına uyğunluğu yoxlanılaraq elektron imza ilə təsdiq edilir və ya düzəliş üçün ünvan təyin edən istifadəçiyə qaytarılır;

4.2.3. Daşınmaz əmlak obyektlərinin ünvanları barədə daxil edilmiş məlumatların köhnə ünvan məlumatları ilə qarşılıqlı əlaqəsi yoxlanılaraq təsdiq edilir və ya məlumatların yenidən dəqiqləşdirilməsi üçün ünvan təyin edən istifadəçiyə qaytarılır.

4.3. Daşınmaz əmlak obyektlərinin ünvan məlumatlarının yenilənməsi ünvan məlumatlarının emalı və təsdiqi proseduralarına analoji olaraq aparılır.

4.4. ÜRİS-ə daxil edilən ünvan məlumatları keyfiyyətə nəzarət qaydasında təsdiq edildikdən sonra istifadə üçün açıq elan edilir.

5. Ünvan məlumatlarının mübadiləsi

5.1. Daşınmaz əmlak obyektlərinin ünvanları barədə ÜRİS-də toplanmış məlumatları əldə etmələri üçün istifadəçilər informasiya sistemlərini ÜRİS-ə inteqrasiya etməlidirlər.

5.2. ÜRİS-in digər informasiya sistemləri ilə inteqrasiyası Elektron hökumətin tələblərinə əsasən həyata keçirilir.

5.3. ÜRİS-lə ünvan məlumatlarının mübadiləsi üçün Operator tələb olunan veb servisləri təqdim edir, istifadəçilər isə öz informasiya sistemlərini Operatorun müəyyən etdiyi texniki tələblərə uyğunlaşdırırlar.

5.4. İstifadəçilər ÜRİS-də toplanan aşağıdakı ünvan məlumatlarını əldə edə bilirlər:

5.4.1. daşınmaz əmlak obyektlərinin ünvanları barədə mətn məlumatlarını;

5.4.2. daşınmaz əmlak obyektlərinin ünvanları barədə məkan məlumatlarını;

5.4.3. daşınmaz əmlak obyektlərinin köhnə ünvan məlumatları əsasında yeni ünvan məlumatlarını və ya daşınmaz əmlak obyektlərinin yeni ünvan məlumatları əsasında köhnə ünvan məlumatlarını.

6. ÜRİS-in informasiya resursları və onların təhlükəsizliyi

6.1. ÜRİS-in informasiya resurslarına ÜRİS-in proqram-texniki məhsulu, məlumat bazaları və məlumat bazalarının lisenziyaları, paylayıcı server, ünvan reyestri serveri və qrafik server, şəbəkə avadanlıqları və onlarda qurulmuş proqram məhsulları, korporativ kompüter şəbəkəsi və avtomatlaşdırılmış iş yerləri daxildir.

6.2. ÜRİS-in informasiya resurslarının təhlükəsizliyi aşağıdakı qaydada həyata keçirilir:

6.2.1. ÜRİS-in məlumat bazalarının yenilənməsi, qorunması və müəyyən edilmiş qrafik üzrə vaxtaşırı ehtiyat surətlərinin əldə edilməsi;

6.2.2. ÜRİS-in şəbəkə avadanlıqlarının yenilənməsi, ÜRİS-in təhlükəsizliyini təmin edəcək proqram təminatlarının alınması;

6.2.3. ÜRİS-ə çıxış imkanı veriləcək istifadəçilərin ÜRİS məlumatlarını öz səlahiyyətləri daxilində emal etmələri;

6.2.4. Digər informasiya sistemləri ilə məlumatların bu Texniki Reqlamentin 5-ci bəndinin tələblərinə uyğun şəkildə mübadiləsi.

7. ÜRİS-in istismarına proqram-texniki dəstək, təhlükəsizlik və inkişaf tədbirləri

7.1. ÜRİS-in istismarının fasiləsizliyi aşağıdakı istiqamətlərdə həyata keçirilən proqram-texniki dəstəklə təmin edilir:

7.1.1. Proqram-texniki müşayiət;

7.1.2. Proqram-texniki təminat vasitələrini idarəetmə;

7.1.3. İnformasiya təhlükəsizliyi.

7.2. Proqram-texniki müşayiət tədbirləri aşağıdakıları əhatə edir:

7.2.1. “24 saat/7 gün” rejimində “qaynar xətt” əlaqəsi və yerində təchizat-təmir işləri;

7.2.2. Fövqəladə hallarda informasiya proseslərinin ehtiyat serverdə aparılması;

7.2.3. Proqram-texniki təminat vasitələrinin funksional vəziyyətinin plan üzrə yoxlanılması, istismar müddəti bitmiş, köhnəlmiş və təmiri qeyri-mümkün olan nasaz vasitələrin təzələnməsi;

7.2.4. İnformasiya texnologiyalarının inkişafına və istifadəçi qurumların artan tələbatına uyğun ÜRİS-in təkmilləşdirilməsi və bu məqsədlə proqram-texniki təminat vasitələrində, o cümlədən server və şəbəkə avadanlıqlarında əlavə və dəyişikliklərin edilməsi.

7.3. Proqram-texniki təminat vasitələrini idarəetmə tədbirləri aşağıdakıları əhatə edir:

7.3.1. ÜRİS-in korporativ şəbəkəsinin idarə edilməsi;

7.3.2. ÜRİS-in serverlərinin idarə edilməsi;

7.3.3. ÜRİS-in əməliyyat sistemlərinin, proqram təminatı vasitələrinin, məlumat bazalarının, tətbiqi proqram paketinin idarə edilməsi;

7.3.4. Ünvan təyin edən istifadəçinin avtomatlaşdırılmış iş yerlərində quraşdırılmış kompüterlərin daimi olaraq işlək vəziyyətdə saxlanılması və hər hansı bir problem baş verdikdə təcili yardım təminatı.

7.4. İnformasiya təhlükəsizliyi tədbirləri aşağıdakıları əhatə edir:

7.4.1. ÜRİS üçün informasiya təhlükəsizliyi tələblərinin dəqiqləşdirilməsi;

7.4.2. ÜRİS-in informasiya təhlükəsizliyinə mümkün təhdidlərin müəyyən edilməsi;

7.4.3. ÜRİS-in informasiya təhlükəsizliyi siyasətinin işlənilməsi və tətbiqi;

7.4.4. ÜRİS üçün informasiyanın mühafizə vasitələrinin seçilməsi və sertifikatlaşdırılması;

7.4.5. ÜRİS-də informasiya proseslərinin və təhlükəsizliyinin auditinin və monitorinqinin aparılması;

7.4.6. ÜRİS-in inkişafına dair layihələrin hazırlanması.